

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürdü

Türkdilli Dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir

Baş Nazir Viktor Orbanın çıxışı



- Hörmətli cənab prezidentlər. İcazə verin, Zirvə Görüşünün təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etməyi özüm üçün böyük şərəf saydığımı bildirim. Mən Bakıya tez-tələ gəlirəm və hər səfərim zamanı burada görüşünüzü inkişafa görə Sizi təbrik etmək istəyirəm.

Cənab Prezident Sooronbay Jeenbekov, il ərzində gördüyünüz işlərə görə Sizi təbrik edənlərə qoşuluram. Cənab Prezident, mənə ölkənizə dəvət etdiyinizə və orada keçirilən iclasda iştirak etdiyimə görə Sizə təşəkkürümü bildirim. Mən qıpçaqların böyük dostu Qazaxıstanın birinci Prezidenti Nazarbayevə ali mükafat alməsi münasibətilə təbrik etmək istəyirəm. Burada iştirak edənlərin heç də hamısı bəlkə də bilir ki, Macarıstanda qıpçaqlar yaşayır və macarların çoxunun damarlarında qıpçaq qanı axır. Onların həttə öz bələdiyyələri, özünüidare orqanları da var. Cənab Prezident Nazarbayev macar qıpçaqlarının fəxri prezidentidir. Hər il qıpçaqlar iclas keçirəndə biz onu Macarıstandan salamlayırıq. Cənab Prezident, Sizi ali mükafat münasibətilə bir daha təbrik edirəm.

Hörmətli xanımlar və cənablar. Mən Türk Şurasının iclasında ilk dəfə Qırğızıstanda iştirak etmişəm. Lakin artıq beş ildir ki, biz Parlament Assambleyasının üzvləriyik və Türk Akademiyasında müşahidəçi qismində iştirak edirik. Biz Türk Şurasına müşahidəçi qismində qoşulmuşuq, çünki biz həm nə isə almaq, həm də nə isə vermək istəyirik. Bu gün biz macarlar bu Şuraya Avropaya və Avropa İttifaqına qoşulmağımızı təklif edə bilərik. Buna görə də son aylarda biz Türk Şurasının Avropa nümayəndəliyini yaratmışdıq və Sizin Xarici İşlər nazirləri ilə birlikdə Budapeştdə bu daimi nümayəndəliyi açmışıq. Bu daimi nümayəndəlik iqtisadi forumlar və müxtəlif mədəni tədbirlər keçiriləcək. Bu işə mümkün qədər tezliklə başlamaq üçün sizin nümayəndə heyətlərini ehtiramla gözləyirik. Cənab prezidentlər, sizə təşəkkür edirəm ki, bu gün bu barədə saziş imzalamağa razılıq vermişsiniz.

Hörmətli cənab prezidentlər. Biz iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirik. Macarıstanda ixracın həcmi ölkənin ümumi daxili məhsulunun 85 faizinə bərabərdir. Keçən il bizdə iqtisadiyyatın artımı 5 faiz olub və bu il də 5 faiz artıma nail olacağıq. Biz xarici ölkələrdə öz kapitalımızı sermayə qoymaq istəyən macar sahibkarlar üçün investisiya proqramı elan etmişik. Biz onları dəstəkləyirik. Bunun sayəsində Macarıstan və Türk Şurasının üzvü olan ölkələr öz əmtəə dövriyyəsinə artırırlar. Mən Baş Nazir olduğum dövrdə bu əmtəə dövriyyəsi 2 dəfə artıb və 4 milyard dollara çatıb. Sizə onu da bildirmək istəyirəm ki, Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan ölkələr üçün kredit xətti açıb. Bu kredit xəttindən həm sizin, həm də bizim sahibkarlar istifadə edə bilərlər. Macarıstan və Türkiyə sahibkarları üçün 190 milyon, Qazaxıstan və Macarıstan sahibkarları üçün 80 milyon, Özbəkistan-Macarıstan əməkdaşlığı üçün daha 80 milyon, Macarıstan-Azərbaycan əməkdaşlığı üçün 80 milyon və Macarıstan-Qırğızıstan əməkdaşlığı üçün 27 milyon dollarlıq kredit xətti açıb. Biz Türk Şurasının Sənaye və Ticarət Palatası ilə fəal əməkdaşlıq edirik. Beləliklə, bu mənbələrdən istifadə edilərsə, gələcəkdə biz bu məbləğin əvəzinə çıxışa biləcəyik.

Hörmətli cənab prezidentlər. Bizim ölkələrimiz arasında coğrafi məsafə kifayət qədər böyükdür. Buna görə də bizim vətəndaşların öz aralarında ünsiyyət saxlaması xüsusilə vacibdir. Hazırda Türk Şurasının üzvü olan ölkələrdən gəlmiş tələbələr Macarıstan hökuməti 725 təqaüd verir. Qazaxıstanlı tələbələrə 250 təqaüd, azərbaycanlı tələbələrə 200 təqaüd, türkiyəli tələbələrə 150 təqaüd, özbəkistanlı tələbələrə 75 təqaüd və qırğızıstanlı tələbələrə 30 təqaüd verir. Hörmətli xanımlar və cənablar, biz bu rəqəmləri daha da artırmağa hazırıq.

İcazənizlə, hazırda Avropa İttifaqında baş verənlər barədə bir neçə kəlmə demək istərdim. Hazırda Avropa İttifaqında yeni təsisatlar yaranır. Bu yaxınlarda parlament seçilib. Hazırda komitələrə üzvlər seçilir. Bütün üzv ölkələr komitələrə öz nümayəndələrini göndərirlər, onların qarşısında ciddi vəzifələr durur. İndi Macarıstan bu Avropa qurumunda macarların da portfel alməsi, Avropa İttifaqının genişlənməsi və mehriban qonşuluq siyasəti uğrunda mübarizə aparır. Bizim şansımız pis deyil, lakin bu, çox kəskin mübarizədir. Əgər biz həmin portfelə yiyələnə bilsək, onda Azərbaycanla daha sıx əməkdaşlıq edə bilərik, Türkiyənin üzvlüyü barəsində müəyyən addımlar atı biləyik və bu istiqamətdə irəliləməyə kömək etməyə şad olarıq. İcazə verin, Brexit haqqında da bir neçə söz deyim. Mən Türk Şurasının diqqətinə buna cəlb etmək istəyirəm. Hələlik heç kəs heç nəyi dəqiq bilmir. Lakin mən hesab edirəm ki, britaniyalılar bu ayın sonunda Avropa İttifaqından çıxacaq. İndiyə qədər Britaniya müəssisələri və həmin müəssisələrlə Türk Şurasının üzvü olan ölkələr arasında əlaqələr Avropa İttifaqının oyun qaydaları ilə nizamlanırdı. İndi isə britaniyalılar Avropa İttifaqını tərk edəcəklər. Onlar Avropa İttifaqının ümumi ticarət siyasətindən imtina edəcəklər. Buna görə də onlar hər kəsə ayrı-ayrılıqda yeni sazişlər bağlayacaqlar. Əlbəttə, Macarıstanla saziş Britaniya ilə Avropa İttifaqının qaydaları əsasında bağlanacaq, amma sizin halda bu, belə olmayacaq. Buna görə Türk Şurasına qabaqcadan fikirləşməyi və artıq indiyə qədər Britaniya ilə Azərbaycan, Böyük Britaniya ilə Qazaxıstan və digər dövlətlər arasında yeni ticarət sazişləri barədə britaniyalılarla danışıqlara başlamağı təklif edirəm. Çünki bu, əvvəl belə deyildi. Mən bu yeni imkanlara hazırlaşmağı təklif edirəm və gəlin, bu məsələni də əlaqələndirək.

Hörmətli cənab Prezident Əliyev, dəvət üzünə Sizə təşəkkür edirəm. Çox şadam ki, Sizin tədbirə iştirak edirəm.

Daha sonra Türkmənistanın Baş Nazirinin müavini Purli Aqamuradov görüşdə çıxış etdi.

Baş Nazirin müavini Purli Aqamuradovun çıxışı



- Cənab sədr, hörmətli dövlət başçıları, xanımlar və cənablar. İlk növbədə, hörmətli Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Mən Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhmedovun salamlarını sizə çatdırıram. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə və nümayəndə heyətimizə göstərilən sə-

mimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli görüş iştirakçıları. Bizi ümumi tarix birləşdirir. Xalqlarımız və ölkələrimiz arasındakı əlaqələr möhkəmdir və ümumi tarixə, mədəni-mənəvi dəyərlərə söykənir. Xalqlarımızın bir çox ortaq dəyərləri var. Əməkdaşlığımızın müsbət dinamikasını qeyd etmək olduqca vacibdir. Bugünkü görüş bizim üçün vacib hə-

sədir. Deməli, bizə ümumi dil tapmaq daha asandır. Türkmənistan xarici siyasətinin əsas istiqamətlərindən biri mədəni diplomatiyadır. Multimodal logistik həblərin yaradılması da vacib məqamlardandır. Türkmənistan Mərkəzi Asiya, Xəzər dənizi və Yaxın Şərqdən Avropaya və digər qitələrə çıxış dəhlizinin yaradılmasına tərəfdardır. Türkmənistan həmin sahədə çox ciddi əməkdaşlıq dəstəkləyir. Dahi şəxsiyyətlərimiz bizim fəxrimizdir və beynəlxalq arenada dəyərlərimizin təşviqinə xidmət edir. Düşünürəm ki, XXI əsrin nailiyyətləri xalqlarımız tərəfindən sülh məqsədilərinin təbliği üçün istifadə olunmalıdır.

Hörmətli dövlət başçıları. Ümid edirəm ki, VII Zirvə Görüşü daha sıx əməkdaşlığa və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Təşəkkür edirəm.

Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış etdi.

Baş katib Bağdad Amreyevin çıxışı

- Möhtərəm dövlət başçıları və Baş Nazir. Hörmətli nazirlər, dəyərli nümayəndə heyətləriniz üzvləri.

Dövlət və hökumət başçıları ilə bu yubiley Zirvə Görüşündə birlikdə olmaqdan böyük şərəf və qürur hissi duyduğumu dilə gətirmək istəyirəm. Zirvə Görüşünə hazırlıq prosesində əvəzolunmaz dəstəyinə və Türk Şurasına dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-Alliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirim.

Qazaxıstanın birinci Prezidenti əziz Nursultan Əbişev, Türk dünyasına böyük töhfələrini və qürur hissi duyduğumu dilə gətirmək istəyirəm. Fərsətdən istifadə edərək bütün türk dünyasının birliyi yolunda böyük əməyinə görə Nursultan Əbişevə qarşı böyük əyirik. Sözsüz ki, elbasının ideyaları, fikirləri və layihələri bundan sonra da bizim fəaliyyətimizin kursunu müəyyənləşdirəcək.

Qırğız Respublikasının Prezidenti zati-Alliləri Sooronbay Jeenbekova Qırğızıstanın sədrliyi dövründə yeni uğurlar əldə etdiyimiz təşkilata uzadıqların rəhbərliyə görə təşəkkürümü bildirim.

Zati-Alliləri Rəcəb Tayyib Ərdoğanın Türk Şurasına göstərdiyi daimi böyük dəstəyə görə minnətdarlığımı ifadə edirəm. Mən, həmçinin türk və İslam dünyasının maraqlarının müdafiəsinə görə Prezident Ərdoğanın əhəmiyyətli fəaliyyətinə vurğulamağımı istəyirəm.

Həmçinin bu yaxınlarda mənə sənəmi qəbul edərək dəyərli məsləhət və ideyalarını bölüşən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə sənəmi minnətdarlığımı bildirim. Çolpon-Atadakı sammitdən sonrakı dövr, - bu isə bir ildən bir az çoxdur, - Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi planında ən uğurlu və dinamik dövr olub. İlk növbədə, bu il Qardaş Özbəkistanın təşkilatına qoşulması ilə Türk Şurasının genişləndirilməsi baş verib. Bu fərsətdən istifadə edərək bu tarixi qərara görə Özbəkistan Prezidenti Zati-Alliləri Şavkat Mirziyoyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu mühüm addım Türk Şurasının işinə yeni impuls verəcək və Türk Şurasının vahid məvayəyində türk dillili dövlətlərin və xalqların əməkdaşlığının genişlənməsinə təkan olacaq.

Bu ilin daha bir gözəl xəbəri Xarici İşlər nazirlərimizin iştirakı ilə sentyabrda Budapeştdə Türk Şurasının Avropa ofisinin təntənəli açılışı oldu. Bu addım Macarıstanın türk dünyası ilə əlaqələri inkişaf etdirmək niyyətini təsdiqləyir. Bununla əlaqədar Türk Şurasının Avropada və dünyada təbliği üçün Macarıstanın Baş Naziri zati-Alliləri Viktor Orbanı minnətdarlığımı ifadə edirəm. Bu il sizin qarşınızda biz Xarici İşlər nazirləri ilə birgə Türk Şurasının Avropa ofisində saziş imzalanması mərasimini keçirəcəyik.

Bu il Qardaş Türkmənistanla da əlaqələri xeyli irəliləmişdir. Bu yaxınlarda Türkmənistan rəhbərliyi ilə rəsmi danışıqlar zamanı bu ölkənin təşkilatda müşahidəçi statusunun əldə edilməsi məsələsi üzrə anlaşmaya nail olduq.



Biz əminik ki, qarşıdakı aylarda bu məsələ həllini tapacaq.

Zati-Alliləri, hörmətli dövlət başçıları. Sizin göstərişlərinizə əsasən üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Türk Şurasının yaradılması anından prioritetdir. Buna görə hazırkı Zirvə Görüşünü "Üzv dövlətlərin kiçik və orta biznes müəssisələrinə dəstək" mövzusunda həsr etmişik. Bu il biz nazirlər səviyyəsində 15 müşavirə keçirmişik. Onlardan səkkizi iqtisadiyyata məsul nazirlərin görüşü olub. Türk Şurası çərçivəsində mayın 17-də Nur-Sultan şəhərində Türk Ticarət-Sənaye Palatasını yaratdıq. Əminəm ki, bu qurum ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Düən Özbəkistanın və Macarıstanın ticarət palataları da bu prosesə rəsmən qoşulublar. Biz bir həftə bundan əvvəl Daşkənddə 50 sahibkarın iştirakı ilə böyük biznes forumu təşkil etdik. Düənən biz Bakıda da biznes forumu keçirdik. Bu forumlarda onlarla saziş imzalanıb. Bu ilin iqtisadiyyat sahəsində daha bir mühüm təşəbbüsü Türk İnvestisiya Fondunun yaradılmasıdır. Ümid edirəm ki, bu fond sizin dəstəyinizlə kiçik və orta biznes müəssisələri vasitəsilə ölkələrimizin ticari-iqtisadi əməkdaşlığına güclü impuls verəcək.

Sizin Çolpon-Atadakı sammitdə verdiyiniz tapşırıq müvafiq olaraq, Türk Şurasında islahatlarla bağlı məsələ üzrə iş görüldü. Qurumlarımız arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Türk Şurası yanında Əlaqələndirmə Şurası yaradılıb.

Zati-Alliləri, cənab prezidentlər. Qeyd olunanlardan çıxış edərək deyim ki, keçən 10 il ərzində Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğrultub. Üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının səmərəli mexanizminin olmasını bəyan etmək üçün bütün əsaslar var. Bunu ölkələrimizin ümumi maraqlarının irəliləməsi istiqamətində təşkilatın uğurlu fəaliyyəti təsdiq edir. Bu gün Türk Şurası BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla konstruktiv əlaqələr qurub. Əminliklə deyə bilərik ki, ötən 10 il ərzində Türk Şurasının formalaşdırılması mərhələsi yə-

klənlişib və biz təşkilatın inkişafının növbəti mərhələsinə keçirik. Nursultan Əbişev, Azərbaycanın təklif etdiyi kimi, gündəlikdə "Türk baxışı 2040" proqramının işlənilməsi məsələsi durur. Bununla bağlı Şurasın katibliyi tərəfindən təşkilatımızın perspektivlərini müəyyən edən "Türk Şurası 2025" adlı yeni strategiya hazırlanıb. Bu sənədə sizin təkliflərinizi əlavə edərək biz onu gələcək Zirvə Görüşündə diqqətinizə çatdıracağıq.

Əminik ki, türk dünyasının global regional gündəliyinin prioritetləri əsasında yeni mərhələnin dinamik olması üçün üzv dövlətlər arasında əməkdaşlıq dərinləşdirəcəyik və infrastruktur, səmərəlilik, qanunvericilik, həmçinin real iqtisadiyyat sahələrində aparıcı layihələrin reallaşdırılması ilə inteqrasiyanın yeni yüksək səviyyəsinə çatacağıq. Növbəti mərhələ iqtisadi əməkdaşlığın ən mühüm sahələrində yeni prinsip və yanaşmaları tətbiqini tələb edə bilər. Belə ki, azad ticarətin stimullaşdırılması strategiyası çərçivəsində, yaxud üzv dövlətlər arasında ticarətin inkişafı üçün imtiyazlı ticarət sazişlərinin əldə edilməsi gündəliyə çıxarıla bilər. İqtisadi əməkdaşlığın gücləndirilməsi üçün ticarətin stimullaşdırılması və qarşılıqlı investisiyalar, həmçinin kiçik və orta biznes müəssisələrinə dəstək üçün optimal maliyyə alətləri lazımdır.

Transxəzər marşrutunu Şərqlə Qərbdə əsasən səmərəli ticarət-nəqliyyat dəhlizinə çevirmək üçün bir çox müxtəlif sahələrdə yeni formalaşdırılması məsələsinə daxil edirik. Həmin dəhliz boyunca logistik xərcləri azaltmaqla nəqliyyat və gömrük əməliyyatlarının operativliyini artırmaq olduqca vacibdir. Bunun üçün biz birgə Xəzər gəmiçilik şirkətinin yaradılmasını müzakirə etməyi planlaşdırırıq. Həmin strategiyada bir çox müxtəlif sahələr var, o cümlədən diaspor, turizm, kənd təsərrüfatı, gənclər məsələləri.

Yaxın 10 ildə biz global arenada mühüm yer tutan türk dünyasını daha nüfuzlu, güclü və vahid birliyə çevirmək üçün böyük həvə və səylişləməyə hazırıq. Diqqətə görə təşəkkür edirəm.



Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan etdi. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalandı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yedəyətəlinin başçılarına, bütün qonaqlara bu Zirvə Görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə Görüşümüz də yekunlaşdırılıb. Bir daha nümayəndə heyətlərinin başçılarına, bütün qonaqlara bu Zirvə Görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır.



Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürdü

Türkdilli Dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir



Əvvəli 4-cü sah.

Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizə əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin.

Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Beləliklə, bizim toplantımızı başa çatırıq. Sağ olun.



Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarına şərəfinə ziyafət verildi.

Daha sonra konsert proqramı oldu.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin Azərbaycana səfəri başa çatıb



Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.



Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.



Macarıstanın Baş Naziri Viktor Orbanın Azərbaycana səfəri başa çatıb

Macarıstanın Baş Naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazir Orbanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş Nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.





Elm xadimləri

16 oktyabr 2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən ictimai xadim İsa Həbibbəylinin yetmiş illik yubileyidir.



Akademik İsa Həbibbəyli yetmiş illik ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan ədəbi düşüncəsinin, onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai fikir tariximizin öyrənilməsinə, milli ideologiyamızın elmi əsaslarının formalaşmasına, ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına həsr etmişdir. Onun zən-

emləri cəmiyyətin ön mövqeyinə çəkmişdir. Heç də təsadüfi deyildir ki, 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində humanitar və ictimai elm sahələrinin inkişaf etdirilməsini, xüsusən qloballaşma şəraitində Azərbaycan dilinin sağlamlığını qorunmasını, tarixi-

Humanitar və ictimai elmlərin bələdçisi

gin elmi araşdırmaları müxtəlif elm sahələrinin nəzəri müddəalarını özündə birləşdir-məklə xüsusi universallığı və professionallığı ilə, elmi-təşkilatçı fəaliyyəti innovativ idarəetmə texnologiyalarının tətbiqi ilə, ictimai fəaliyyəti əsərin aydın milli və dövlətçilik mövqeyi ilə diqqətə cəlb edir. Akademik İsa Həbibbəylinin çoxsahəli fəaliyyətində bu istiqamətlərin hər biri - genişmiqyaslı elmi fəaliyyətə elmi-təşkilatçılıq və ictimai fəaliyyət bir-biri ilə üzvü bağlıdır və çox uğurlu şəkildə bir-birini tamamlayır. Belə ki, İsa Həbibbəyli peşəkar səviyyədə ədəbiyyatşünaslıq problemlərindən bəhs edərkən ciddi nəzəri-metodoloji bazaya əsaslanan elmi təfəkkürə yanaşır, daim milli vətəndaşlıq mövqeyini də qoruyub saxlayır, elmi-təşkilatçı işə əlmi fəaliyyəti kimi yaradıcılıq səviyyəsində yanaşır. Onun ictimai fəaliyyətində bütün bu cəhətlər sanki sintez olunur, illər əldə edilmiş zəngin bilik və təcrübə, intellektual potensial milli-ictimai maraqlara doğru hədəflənir.

Uzun illərdə ki, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında humanitar və ictimai elmlər istiqamətində vitse-prezident olaraq mühüm bir vəzifədə çalışmaqda, bir tərəfdən müasir dünyanı çağırışları, digər tərəfdən ölkəmizin sosial-iqtisadi inkişaf tendensiyaları ilə şərtlənərək mühüm bir dövrü müasir Azərbaycan humanitar və ictimai elmlərin inkişafına öz töhfələrini verməkdədir. İsa Həbibbəylinin elmi fəaliyyəti ilə cəmiyyətimizə akademik İsa Həbibbəyli ölkəmizdə humanitar və ictimai elmlərin müstəqillik dövrünün dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə, habelə dünya elmində gedən proseslərə uyğun şəkildə istiqamətləndirilməsi və daha da inkişaf etdirilməsi işinə məsuliyyətlə xidmət edir.

İsa Həbibbəylinin elmi, elmi-təşkilatçı və ictimai fəaliyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini, dövlətçilik təliminin tədqiqi və təbliği olduqca mühüm istiqamətlərdən birini təşkil edir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi-ideoloji istiqamətin fundamental humanitar və ictimai elmlərin strategiyasına çevrilməsi sahəsində yorulmadan fəal iş aparmaqdadır. Ulu Öndərin mənalı ömrü yolunun, çoxcəhətli dövlətçilik fəaliyyətinin, böyük ideallarının akademik elmin tədqiqat sferasında davamlı yer tutmasına nail olmaq işində İsa Həbibbəylinin əvəzədliz roludur. Mehiz İsa Həbibbəylinin sayırları və fəal təşəbbüsləri nəticəsində Milli Elmlər Akademiyasında ardıcıl olaraq keçirilən Heydər Əliyev konfransları geniş mənada humanitar və ictimai elmlərin dövlətçilik dərsləri səviyyəsinə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hər il ölkəmizdə böyük uğurla keçirilən humanitar forumlar, dünyanın bir sıra nüfuzlu elm və mədəniyyət xadimlərinin Azərbaycanı səfərləri, humanitar sferanın inkişafı sahəsində həyata keçirilən çoxsaylı islahatlar humanitar və ictimai

mizin dərinəndən araşdırılmasını mühüm prioritetlərdən biri olaraq elan etmişdir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə və elmi-humanitar prioritetlərə uyğun olaraq Azərbaycan humanitar elmi istiqamətlərdə tədqiqatların aparılması və Azərbaycan xalqının milli maraqları ilə bilavasitə bağlı olan elm sahələrinin inkişafı mehiz İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilməkdədir. Son illərdə Azərbaycan dilinin müasir qloballaşma şəraitində geniş təbliği ilə bağlı həyata keçirilən müəyyən addımlar atılmışdır. Onun uğurla kuratorluq etdiyi elmi-tədqiqat institutlarında struktur islahatlarının aparılması, onların yeni epoxanın tələblərinə uyğun olaraq müasirləşdirilməsi, nəticə etibarilə yeni elmi istiqamətlərin müəyyən olunmasına və həmin sahədə fundamental tədqiqatların aparılmasına xüsusi dəstək vermişdir. Mehiz İsa Həbibbəylinin təşəbbüsü sayəsində bir sıra istiqamətlərdə - heraldika, antropologiya, muğamşünaslıq, riyazi-iqtisadi proqnozlaşdırma, Asiya ölkələri, məntiq, miqrasiya və başqa sahələrdə - tamamilə yeni strukturlar yaradılmış, müvafiq kadrlarla təmin edilmiş, fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Onun rəhbərliyi ilə keçirilmiş "Fizika və lirika" konfransları böyük əks-səda doğurmuşdur.

Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının sədri kimi İsa Həbibbəyli bu ali dövlət elmi təşkilatının müstəqillik dövrü Nizamnaməsinin hazırlanmasına böyük əmək sərf etmiş, bu məqsədlə dünya akademiklərinin töhfələrini və ölkə elmi mühitinin realiaqlarını öyrəniş təblihi etməklə qəbul olunan sənəddə elmin inkişafına xidmət edən, eyni zamanda elmdə sahibkarlıq mühitinin formalaşdırılmasına şərait yaradan müddəaların özünə yer almısnanail olmuşdur. O, AMEA-nın inkişafı yoluna həsr olunmuş "Elm məbədi" filminin yaradıcısı və "Akademiyaya marşı"nın sözlərinin müəllifidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru kimi akademik İsa Həbibbəylinin elmi-təşkilatçı fəaliyyəti üzərində də xüsusi dayanıqlıq lazımdır. Onun təşəbbüsü ilə son illərdə Ədəbiyyat İnstitutunda yeni struktur bölmələri yaradılmış, ölkə və dünya ədəbiyyatının daha əhatəli şəkildə və dərinəndən öyrənilməsinə xidmət göstərən yeni şöbələr formalaşdırılmışdır. Uzun illər tədqiqatdan kənarında qalmış Azərbaycan mühacirət ədəbiyyatının tədqiqinə başlanılması, ədəbi proseslərin təhlil olunaraq dəyərləndirilməsi və proqnozlaşdırılmasına meydan açan Ədəbi tənqid şöbəsinin, habelə Nizamişünaslıq, Mətbuat tarixi və publisistika, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Elmi nəşrlər və proqnozlaşdırma şöbələrinin, Füzulişünaslıq, Ədəbi cərəyanlar sektorlarının yaradılması ədəbiyyatşünaslıq tədqiqatlarının əhatə dairəsinin genişləndirilməsinə və elmi səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan və

Ortaq layihələr həyata keçirilmişdir. Bütün bunlar yeni tarixi mərhələdə Azərbaycan elminin inkarolunmaz realiaqlarına çevrilmişdir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan elminin və mədəniyyətinin tədqiqi və təbliği modeli olaraq ölkəmizin Avropaya və silvü dünyaya olduqca uğurlu bir təqdimatıdır.

Akademik İsa Həbibbəylinin rəhbərliyi sayəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri yenidən qurulmuş, bu elmi-tədqiqat ocağının dünyanın mühüm elmi mərkəzləri və universitetləri ilə əməkdaşlığı genişləndirilmişdir. Ədəbiyyat institutunda keçirilmiş beynəlxalq və ölkə miqyaslı elmi konfranslar, seminarlar, müzakirələr ədəbiyyatşünaslıq elmində yeni mərhələnin formalaşdırılmasına, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasına geniş imkanlar açmışdır. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ölkə ədəbiyyatşünaslığında gedən yeniləşmə proseslərinin dalğasına meydan çıxmış sanballı elmi tədqiqat əsəridir. Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş çoxcildlik nəşrlərin: mövcud yeddici cildlik Azərbaycan ədəbiyyatı tarixinin V-VII cildlərinin çapa hazırlanması, yeni elmi konsepsiyası əsasında yazılması, planlaşdırılmış on cildliyin I cildinin artıq çapdan çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ədəbiyyatı siyasətinin tədqiqinə həsr edilmiş "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi keçirilmiş ideala" ikicildlik nəşrinin meydana çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindəndir.

İnstitutda çalışan elm adamlarının kollektiv sayırları ilə hazırlanmış ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafiq tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır. Eyni zamanda İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır. O, həmçinin türk xalqı ədəbiyyatının orta dövrəldə Azərbaycan ədəbiyyatşünaslığına elmində ilk dəfə olaraq müstəqillik dövrünün ədəbiyyatı bütün genişliyi ilə və sistemli şəkildə tədqiq edilmişdir. Ədəbiyyatşünaslıqda Heydər Əliyev obrazı: tarixi keçirilmiş ideala" ikicildlik nəşrinin meydana çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindəndir.

Ədəbiyyat tarixi istiqamətində İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığını, mühtiyi və müasirləri məsələlərinin əsas tədqiqatlarından biridir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin dünyanın müxtəlif ölkələrində yaşayan nesil şərcəsinə məxsus şəxsləri axtarıb üzə çıxarmış, onlarla əlaqələr yaratmışdır. Onun yazdığı "Cəlil Məmmədquluzadənin nesil şərcəsi" tədqiqatı ölkəmizdə bu sahədə yaradılmış ilk əsər kimi əhəmiyyətə malikdir. Şəxsi təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin əsərlərini Rusiya, Pakistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Gürcüstan, Litva və Tacikistanda kitab halında nəşr etdirməsi alimin ədəbi

Özbəkistan ədəbi əlaqələri şöbələrinin təsis edilməsi ilə yaranmış vaxtdan etibarən əsasən Qərbiyətli tədqiqatlar üstündə köklənmiş Azərbaycan ədəbiyyatşünaslığı elminin Şərqi, Asiyaya və türk dünyasına doğru üfütqəri genişləndirilmişdir.

Akademik İsa Həbibbəylinin rəhbərliyi sayəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri yenidən qurulmuş, bu elmi-tədqiqat ocağının dünyanın mühüm elmi mərkəzləri və universitetləri ilə əməkdaşlığı genişləndirilmişdir. Ədəbiyyat institutunda keçirilmiş beynəlxalq və ölkə miqyaslı elmi konfranslar, seminarlar, müzakirələr ədəbiyyatşünaslıq elmində yeni mərhələnin formalaşdırılmasına, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasına geniş imkanlar açmışdır. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ölkə ədəbiyyatşünaslığında gedən yeniləşmə proseslərinin dalğasına meydan çıxmış sanballı elmi tədqiqat əsəridir. Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş çoxcildlik nəşrlərin: mövcud yeddici cildlik Azərbaycan ədəbiyyatı tarixinin V-VII cildlərinin çapa hazırlanması, yeni elmi konsepsiyası əsasında yazılması, planlaşdırılmış on cildliyin I cildinin artıq çapdan çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindəndir.

İnstitutda çalışan elm adamlarının kollektiv sayırları ilə hazırlanmış ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafiq tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır. Eyni zamanda İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır. O, həmçinin türk xalqı ədəbiyyatının orta dövrəldə Azərbaycan ədəbiyyatşünaslığına elmində ilk dəfə olaraq müstəqillik dövrünün ədəbiyyatı bütün genişliyi ilə və sistemli şəkildə tədqiq edilmişdir. Ədəbiyyatşünaslıqda Heydər Əliyev obrazı: tarixi keçirilmiş ideala" ikicildlik nəşrinin meydana çıxması Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindəndir.

Ədəbiyyat tarixi istiqamətində İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığını, mühtiyi və müasirləri məsələlərinin əsas tədqiqatlarından biridir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin dünyanın müxtəlif ölkələrində yaşayan nesil şərcəsinə məxsus şəxsləri axtarıb üzə çıxarmış, onlarla əlaqələr yaratmışdır. Onun yazdığı "Cəlil Məmmədquluzadənin nesil şərcəsi" tədqiqatı ölkəmizdə bu sahədə yaradılmış ilk əsər kimi əhəmiyyətə malikdir. Şəxsi təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin əsərlərini Rusiya, Pakistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Gürcüstan, Litva və Tacikistanda kitab halında nəşr etdirməsi alimin ədəbi

fikrin inkişafına xidmətləri sırasında sanballı yer tutur. Əsasən XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatı üzrə ixtisaslaşmış İsa Həbibbəyli milli ədəbiyyatımızın çoxəsrlik inkişafının demək olar ki, bütün əsas dövrləri və mərhələlərində yaşayıb-yaratmış yazıçı və şairlər haqqında tədqiqatlar aparmış, kitablar və məqalələr çap etdirmişdir. Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Məmməd Əziz Bəxtiyar Vahabzadə və başqaları İsa Həbibbəylinin tədqiqatlarında xüsusi yer tutur. Bundan başqa, İsa Həbibbəyli müxtəlif arxivlərdən və dövrü mətbuat səhifələrindən Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahatxanlı, Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidiq, Məmməd Səid Ordubadi, Məmməd Cəfər Cəfərovun naməlum bədii əsərlərini, publisist məqalələrini, məktublarını tapıb üzə çıxarmış, kitab halında nəşr etdirmişdir.

Geniş elmi dünyagörüşünə malik olan akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmi ilə yanaşı, tarix, incəsənət, fəlsəfə, dilçilik, teatrşünaslıq və digər elm sahələri ilə peşəkar səviyyədə məşğuldur. Onun bu istiqamətlər üzrə ardıcıl məqalələri, çıxışları qeyd olunan sahələrin inkişafına təkan verir.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutmuşdur. O, 1971-ci ildə bu ali təhsil ocağında "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, burada sırası müəllimlikdən professorluğa, elmi işlər üzrə rektorluğa və nəhayət, rektorluğa qədər böyük yol keçmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru kimi bu ali təhsil müəssisəsində geniş yenidənqurma işlərinin aparılmasına, universitetin ölkənin qabaqcıl ali məktəblərindən birinə çevrilməsinə, dünyada tanınmasına böyük zəhmət sərf etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş İsa Həbibbəyli muxtar respublikanın qanunvericilik orqanında insan haqları və beynəlxalq münasibətlər komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmiş İsa Həbibbəyli həzrətə ali qanunvericilik orqanı Elm və Təhsil Komitəsinə rəhbərlik edir. Onun təşəbbüsü və sayırları ilə qəbul olunmuş "Elm haqqında" (2015), "Məktəbdə qəbul haqqında" (2016), "Pəşə təhsili haqqında" (2017), "Ümumi təhsil haqqında" (2018) qanunları ölkəmizdə elmin və təhsilin inkişafına, bu sahədə islahatların keçirilməsinə öz töhfələrini verir. O, hazırda "Ali təhsil haqqında" qanun layihəsi üzərində fəal iş aparır. Milli Məclisin Toponimiya Komissiyasının sədri kimi də İsa Həbibbəyli ölkəmizdə yaşayış yerlərinin adlarının milli maraqlarımıza uyğunlaşdırılmasına və yeniləşdirilməsinə də böyük əmək sərf edir, bu sahədə vətəndaş mövqeyini nümayiş etdirir.

Azərbaycan dövləti akademik İsa Həbibbəylinin çoxillik elmi-pedaqoji fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş İsa Həbibbəyli ölkəmizin Prezidenti tərəfindən "Şərəf" və "Sərəf" ordenləri ilə təltif olunmuşdur. İsa Həbibbəyli Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının haqqı üzvü, Cənubi Rusiya Universitetinin fəxri doktoru, Ankara Universitetinin fəxri dostudur. O, AMEA-nın və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. İsa Həbibbəyli TÜRKSOY-un "Molla Pənah Vaqif", Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza", Təbriz Universitetinin "Məhəmməd-hüseyn Şəhriyar" mükəfətlərinin daşıyıcısıdır.

Bütün qeyd olunanları ümumiləşdirərkən deyə bilərik ki, akademik İsa Həbibbəyli Azərbaycan humanitar və ictimai elmlərinin bələdçisidir. O, müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi strateji xətt üzrə ölkə elminin daha da inkişaf etdirilməsi yollarında yorulmadan çalışmaqda davam edir.

Ömrünün yetmiş illik zirvə məqamına yetişmiş, bu ömrün əlli ildən artıq bir dövrünü Azərbaycan elmi-ədəbi düşüncəsinin, ictimai fikir tarixinin tədqiqinə, milli ideologiyamızın elmi əsaslarının formalaşdırılmasına, ümumən ictimai və humanitar elmi düşüncəmizin inkişafına həsr etmiş akademik İsa Həbibbəyli yeni-yeni yaradıcılıq nailiyyətləri, bundan sonra da Azərbaycan elminin inkişafı yolunda səylə çalışmaq əzmi arzulayırıq.

Akif ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

650 min ağac əkək: "Şamaxıda ağac əkiləcək ərazilər müəyyənləşdirilir, sahələr təmizlənir, çalalar qazılır"



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduqca kimi, böyük sairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə əlaqədar hazırlıq işləri aparılır.

Prezident İlham Əliyevin sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili" elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsini tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi düşüncəsinin təbliği ilə bərabər, ölkəmizin yaşlılıqlar diyarına çevrilməsinə də bir vesildir.

Şamaxı Rayon İcra Hakimiyyətində AZƏRTAC-a bildirilib ki, rayonda təşəbbüslə əlaqədar ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır, çalalar qazılır. Rayon sakini, ixtisasca agronom olan Əhmədali Əhmədov AZƏRTAC-a deyib: "Bu nəcib təşəbbüsü dahi şairin həmyerliləri olaraq rayonda hər kəs qoşulacaq". Ə.Əhmədov aksiyanın keçirilməsində məqsədin ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, iqtisadiyyatın diqqətini yaşılıqların qorunmasına yönəltmək olduğunu bildirib.

Bu təşəbbüsün gənclər tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən Ramiz Mirzayev ağacəkməyə həvəsle hazırlaşdıqlarını deyib: "2019-cu ilin "Nəsimi ili" elan edilməsi, bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü dahi şairin həmyerliləri kimi, biz şamaxılı gənclər də minnətdarlıqla qarşılayırıq. Hər gün səhər ərazilərə gedir, sahələri təmizləyir, çalalar qazırıq. Təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasının səbirsizliklə gözlənilir".

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi noyabr ayında həyata keçiriləcək. Bu təşəbbüs dahi şairin irsini təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Vətəndaşların qəbulu keçirilib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşların qəbulu edib. Qəbulda Bakı şəhəri və Ucar rayonundan olan sakinlər iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar elektrik enerjisi təminatı, enerji təchizatı şəbəkəsinə qoşulma, neft-qaz istehsalının artırılması, işlə təmin olunma və digər məsələlərə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar.

Energetika naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həl edilmiş xüsusi nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavirlərinin hər ay müxtəlif regionlarda vətəndaş qəbulu davam edir.

Oktyabrın 15-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədyanov Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibatı binasında vətəndaşların qəbulu edib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının təbii, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işin təminatı və digər məsələlərə bağlı olub.

Vətəndaşların müraciətləri dinlənilib, bəzilərində yerdəcə həll olunub, digər məsələlər bərdə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Atəşkəs rejimi 21 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki əsads yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki əsads yüksəkliklərdə, Bərdə rayonunun Aygəpar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbalu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki əsads yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və əsads yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki əsads yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Sanki bir alovсан" adlı şeir toplusu Ankarada nəşr olunub. "Kaspi" təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə "Azərbaycan ədəbiyyatını tanıdaq!" deyəti altında həyata keçirilən layihə çərçivəsində nəşr hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilmişdir.

AZƏRTAC xəbər verir ki, "Sanki bir alovсан" şeirlər toplusu Türkiyənin nüfuzlu "BENGÜ" yayıncıları brendi ilə oxuculara təqdim olunan "Azərbaycan ədəbiyyatı"nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaşar Öməröğlunun rəhbərliyi ilə işıq üzü görən bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın "Dünya yuxutek əriyir..." şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehrandə farsca, Daşkənddə özbəkçə, Londonda ingiliscə, "Ulduzlar göylərdə düzüləydi sırayla" kitabı Moskvada rusca, Minskə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin "Mənə güc ver, Allahım", "Elegiya", "Tək deyilsən", "Sevgi və nifrət", "Kor olmuşam", "Şeirim", "İnsanlar", "Getmə", "Bakı" və digər şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyaya verərlər təqdim edilmişdir.

Ankarada nəşr olunan "Sanki bir alovсан" nəşrinin redaktoru AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahaxtəridir. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılmışdır.

"Sanki bir alovсан" şeirlər toplusunun ön sözündə oxuyuruq: "Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır".

"Türk poeziyasında yeni bir ruh" sərlövhlə ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərinin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, "Zaman" adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cəlanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilir. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyin məşhur "Çərpəngə uçuran" əsərində zamanın sürətli axarından gileylənərək yazır: "Kaş ki, zamanı durdura bilərdim". Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasından, heyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:

*Zaman, ayaq saxla, dayan bir anlıq,
Dayan, gözle məni, sözümü dinlə.
Hara tələsirsən? Gizlətmə, danış,
Bölgərim sırım məni də sənlinlə.*

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltnətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Məsələyə gəlincə, səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. "Bakı" şeirində olduğu kimi:

*Qarib ölkələrdə xatırlıyarkən
Olur ki, töküürəm göz yaş səssiz
Sən dərk etmədən, heyran qalırım...
Əgər dərk etsəm mən, dözmərəm sənsiz.*

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq bütün qitələrlə, meşələri, dağları, çayları dolaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür.

"Sanki bir alovсан" Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplanmış kitabıdır. Heç şübhəsiz ki, şairənin türk itimiyətində ilk dəfə təqdim olunan şeirlər toplusu qarşıda ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qıraatçıların diqqətini cəlb edəcək.

Xüsusilə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm əhəmiyyətə malikdir. Bunu Türkiyənin İzmir şəhərinin Əliəğa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star" neft emalı zavodunun (NEZ), "Cənub qaz dəhlizi"nin ən mühüm haqqası trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) timsalında da aydın görmək olar.

Ümumilikdə Azərbaycanın Türkiyədəki ümumi investisiya yatırımı-nin həcmi 15 milyard dolları ötürüb. Hazırda davam edən layihələrdə bu rəqəmin 19,5 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Bu günlərdə Azərbaycanın regionda həyata keçirdiyi mühüm layihələrdə yerində tanış olmaq üçün Türkiyənin İstanbul, Ədirne və İzmir şəhərlərinə bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil olundu. Səfər çərçivəsində növbəti dəfə əmin olduq ki, bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.

TANAP ildə 1,45 milyard dollar gəlir gətirəcək

İlk dayanacağımız Ədirne şəhərinin İpsala qəsəbəsidir. Türkiyə və Azərbaycan arasında strateji enerji əməkdaşlığının ən mühüm layihələrindən biri olan TANAP Ərdəhanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnenin İpsala qəsəbəsində Avropa sərhədinə çatdırılan 1.850 kilometrlik boru xətti ilə Azərbaycan təbii qazını Türkiyə-Yunanistan sərhədində Avropaya ötürəcək trans-Adriatik Boru Kəmərinə (TAP) qaz verilməsi üçün hazır vəziyyətə gətirilib. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcm 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

TANAP-ın baş direktoru Səltuk Düzyol jurnalistlərlə söhbət zamanı qeyd etdi ki, Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunan təbii qaz əvvəlcə Türkiyəyə, sonra isə Avropaya daşıyacaq TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də olub və həmin il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdır. "Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanistan sərhədindəki Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış və 2019-cu ilin apreliyində kəməre sınaq məqsədilə qaz vurulmuşdu. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli üçün tamamilə hazır vəziyyətə gətirilib TANAP "Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş diametri təbii qaz boru kəməri" kimi adını tarixə qızıtlı hərfilə yazdırıb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşən TAP boru kəmərinə aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qaz gələn ilə etibarən Avropa bazarlarına çatdırılacaq.

Səltuk Düzyol bildirdi ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaətlə 6,5 milyard dollarlıq sərmayəyə nail olunub. Cari il sentyabrın 30-dan etibarən TANAP üzərindən Türkiyəyə nəql olunan qaz həcmi 2,7 milyard kubmetrə çatdırılıb. Eyni zamanda bugünkü TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilib.

TANAP səhmdarları layihənin işlənilməsinə illik 1,45 milyard dollar gəlir əldə edəcək ki, bunun da 58 faizi Azərbaycanın payına düşəcək.

15 milyard dollarlıq sərmayə



Azərbaycanın getdikcə artan maliyyə imkanları ölkəmizə indi xaricdə çox mühüm layihələr həyata keçirmək, ən müxtəlif sahələrə böyük həcmdə sərmayələr yatırmaq imkanı verir. Azərbaycan regionda həyata keçirilən global iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.

Azərbaycan və Türkiyənin "Star"ı

Növbəti dayanacağımız İzmir şəhərinin Əliəğa rayonunda inşa edilən "Star" neft emalı zavodudur (NEZ). Zavod ölkəmizin Türkiyədə, ümumiyyətlə xaricdə ən böyük investisiya layihəsidir. Təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan və ötən ilin oktyabrında hər iki dövlət başçılarının iştirakı ilə açılışı olan 6,3 milyard dollarlıq sərmayəyə malik "Star" neft emalı zavodunda 2018-ci ilin avqustundan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycanla olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb.

Zavodun baş direktoru Məsut İter bildirdi ki, "STAR"ın 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsalat başlanılıb və hazırda bu proses uğurla davam etdirilir: "İlk məhsul satışı 2019-cu ilin yanvarında "Petkim"ə nafta verilməsi ilə həyata keçirildi. Əsas hədəf "Petkim" ilə inteqrasiya yaratmaqdır. Zavod "Petkim" in yaxınıqında inşa edilmişdir və iki nəhəng kompleks boru kəməri vasitəsilə bir-birinə bağlıdır. 2019-cu ilin ilk yarısında zavoddan "Petkim"ə 260 min ton nafta tədarük edilmişdir. Ehtiyac duyduğumuz xammalın "Star" zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təminat etmək "Petkim" in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində "Petkim" in yükləmə imkanında sıxılma azalmış və ixrac mallarının yükləməsi asanlaşmışdır".

4,5 milyon ton xam neft emal edilmiş

Məsut İter onu da əlavə etdi ki, illik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton di və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan teyyarə yanacağı və LPG kimi neft məhsulları is-

Azərbaycan regionda həyata keçirilən global iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir



tehsal edilir: "100-dən artıq neft çeşidini emal etməyə qadir olan "Star" neft emalı zavodunun gündəlik emal gücü 214 min barel xam neft həcmindədir. "Star" 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb. Bu ilin əvvəlində ümumilikdə 4,5 milyon ton məhsul istehsal edilən zavod daxili bazarda tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə də ixrac edir. Zavodun üznmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.

Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmaq və cari kəsirini azaltmaq hədəfləyən "Star" məhsul çeşidlendirilməsi də bu məqsədlə həyata keçirilir. Zavod ilde 4,8 milyon ton di-xəl istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. İndiyə kimi 4,5 milyon xam neft emal edən zavodun məhsul çeşidli arasında benzin yoxdur. Bu ilin sonuna qədər "Star" 7,5 mil-

rine rəhbərlik etdiyi şirkət barədə məlumat verdi. Bildirdi ki, "Petkim" bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20 faizini təmin edə bilər. Genişlənmə potensialı çox yüksək olan bu sektordə tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur.

2008-ci ildən bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il "Petkim"ə, təxminən, 100 milyon dollar sərmayə yatırır və onun əlavə investisiyalarının ümumi məbləği 1 milyard dollara çatıb: "Petkim" in 15 əsas və 60 kəməçli obyektində istehsal olunan 60 növ müxtəlif məhsulun, kiçik və orta müəssisələr də daxil olmaqla, 6000 istifadəçisi var. Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci il 872 milyon türk lirəsi məbləğində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə şirkət bütün dövrlərin ən yüksək məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edilmişdir. Ötən 6 ayda "Petkim" in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 890 milyon lirəyə çatıb".

Qeyd olunub ki, 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından "Petkim" üçün həlledici il olub: "Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və sənii intellektin tətbiqinə başlanılıb. "Petkim" in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxta qədər 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompüter təhsili, sənii intellekt, görüntütanıma, proseslərin robotlaşdırılması avtomatizasiyası kimi texnologiyaların tətbiqi vasitəsilə reallaşdırılıb. Yeni layihələr maliyyə baxımından da səmərəlidir. "Petkim" bütün şirkətdə təbii qaz olumması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması istiqamətində addım-addım irəliləyir".

Anar Məmmədov qeyd etdi ki, SOCAR Türkiyənin İzmir şəhərinin Əliəğa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də, digər layihələr kimi, strateji əhəmiyyət daşıyacaq: "Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf teraftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız "Petkim" in tərəfindəki PTA fabrikində istehsal olunur. Lakin fabrikin tərkibinə Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilər. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmdə idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə əsas işlərin 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır. "BP və "SOCAR Türkiyə"nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur. "Merkur" adlanacaq layihə üzrə hazırda texniki sənədləşdirmə prosesi aparılır: nəticələr müsbət olsa, 2020-ci il ərzində son maliyyə qərarı veriləcək və tikinti işlərinə başlanılacaq. Yeni müəssisənin tikintisi 5 ilə yaxın vaxt aparar bilər və onun istifadəyə verilməsi 2024-2025-ci illərdə baş tutar".

Göründüyü kimi, bütün bunlar ölkəmizə xüsusi münasibətlərin daha da güclənməsinə sanballı töhfə verir. Bununla yanaşı, Türkiyə və Azərbaycan özlərinin iqtisadi, enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən daha səmərəli şəkildə istifadə edirlər. Hazırda bölgənin üznmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

Eliçin CƏFƏROV,
"Azərbaycan"
Bakı-İstanbul-Ədirne-İzmir-Bakı

Dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar keçirilir

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün oktyabrın 15-də 15 saylı Yasamal birinci dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilib.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cumar İsayev 15 saylı Yasamal birinci dairə seçki komissiyasında aparılan hazırlıq işləri ilə bağlı məlumat verib. O qeyd edib ki, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Dairə seçki komissiyası səvərmə prosesinin əvvəlki mərhələsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimatla uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Sədr bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərində də danışıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Mehbalıyev seçici siyahılarının hazırlanması, seçkiqabağı təvəqüatın aparılmasına şərait yaradılması, bildirişlərin seçkilərə çatdırılması və s. bu kimi ixtisaslaşdırılmış yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması iş-

ləri ilə bağlı məlumat verib. Bundan başqa, ixtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzvlərinə düşən vəzifələrdən bəhs edilmişdir. Bununla yanaşı, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən söhbət açılıb.

Oktyabrın 15-də 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasında (DSK) aşağı seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, kursda dairə seçki komissiyasının 9 üzvü və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə birlikdə 45 seçki məntəqəsi sədri iştirak etmişdir. 84 saylı Füzuli seçki dairəsi DSK-nın sədri Ramiz Teymurov DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin seçkiqarlıq səviyyəsinin yüksəldilməsi və peşəkarlıq iş-

bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqda yanaşı, həm də onların siyasi biliklərinin artırılmasına, həyata keçirdikləri hər bir seçki hərəkatına məsuliyyətə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.

Kursda "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təvəqüatın aparılmasına şərait yaradılması, bildirişlərin seçkilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması" və "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri" mövzularında çıxışlar olub.

Kurs çərçivəsində keçirilən seminarlarda DSK-nın sədri seçici siyahıları ilə iş qaydası ilə bağlı iştirakçılara geniş məlumat verib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Oktyabrın 15-də 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingeçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq ixtisaslaşdırılmış kurslar başlayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu aparata xidməti minik avtomobillərinin satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təvəqüatlı Portal vasitəsilə təqdim edə bilərlər.

Tender 1 LOT üzrə keçirilir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatına xidməti minik avtomobilinin satın alınması

İştirak haqqı 400,00 (dörd yüz) manat
VOEN: (DSMF) 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
M/H: AZ46CTRE000000000000007018504
M/I: 1401NABZ013601000000000003944
VOEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22

Büdcə gəlirlərinin təsnifat kodu: -142319
Büdcə səviyyəsinin kodu: - 4

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. **Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;**
2. **Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);**

3. **Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətli tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);**
4. **Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;**
5. **İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;**
6. **İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;**
7. **İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;**
8. **Podratçının müəyyən etdiyi digər sənədlər.**

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satılmalı təşkilatla ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **06.11.2019-cu il saat 15:00:00** qədər və tender təklifi ilə bank təminatı sənədini **15.11.2019-cu il saat 15:00:00** qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri **18.11.2019-cu il saat 15:00:00** açılaçaqdır. İddiaçıların açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası



İÇƏRİŞƏHƏR



● Bakı əsilzadələri

Dünyaya göz açdığı ocaq ondan qabaq da müqəddəs sayılırdı. Çünki seyid nəslindən idilər. İmam övladları təqiblərə məruz qaldıqları vaxtlarda təhlükələrdən xilas olmaq üçün müxtəlif yerlərə üz tutmuşdular. Onun babaları da Azərbaycan seçmişdilər.

Ağa Seyid Əlinin uşaqlıq illəri

Atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayırdı. Onun 1884-cü ildə Böyük Qala küçəsində birmətbəli ev olması, bir il sonra isə burada ikimətbəli ev tikdirilmək üçün Bakı Şəhər İdarəsinə müraciət etməsi barədə sənədlər mövcuddur.

Anası Xədicə xanım Mir Qasımova da seyid nəslindən idi. Onların altı övladları oldu: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid Əli,



dir. Hesab et ki, niyyətini yerinə yetirmişən".

Cavan vaxtlarında çətinliklə də olsa, gəzir, dənirdi. Sonralar ayaqları yeriməkdən qaldı, dili söz tutmaqdan. Bacısı Səkinə xanım həmişə yanındaydı. O özündən iki-üç yaş böyük qardaşı Böyük Ağanı həddindən artıq çox istəyir, qulluğunda dayanırdı. Çox yaşlı, ağbəniz simalı Səkinə xanım qardaşına xidmət etmək üçün öz səadətindən də imtina edərək heç zaman ailə qurmadı.

Böyük Ağanın İçərişəhərdəki evinə möhtac adamlar gəlirdilər. Kimi sağlamlıq diləyib, kimi də intizardan qurtulmaq ümidilə... Uzun növbələr yararırdı. Adamlar evyanda öz kürsüsündə oturmuş Böyük Ağanın əlindən öpür, ondan xeyir-dua alırdılar. O da ziyarətə gələnlərin başlarına əlini çəkir, özündən əskilməyən xeyirxah təbəssümüylə hamıya xeyir-dua verirdi. Bu ocağa təkcə müsəlmanlar gəlirdi. Heyatının ən dəhşətli, çaresiz anlarında qeyri-ixtiyari Ağanın cəddini çağırırdı ondan kömək istəyən, nıcat tapan başqa xalqların nümayəndələri də bu ocağa üz tuturdular.

Siri bir duyumla qapısını döyənlərin ürəklerinden keçənləri, onların necə adam olduqlarını, məqsədlərini, məramlarını anlayırdı Böyük Ağa. Bəzən onun kimsə qəbul etməkdən imtina etməsi çoxlarına qəribə görünürdü. Doğmaları, ən çox da ona qəlbən yaxın olan bacısı Səkinə (bu ocaqda hamı onu Qönçə çağırırdı) başa düşürdü ki, Ağa heç nəyi əbəv yer etməz, ürək sındırmaz. Ancaq düşünürdülər ki, gələnlər kim olurlar, Böyük Ağanın cəddinə üz tutub.

Pəncərədə atrafı seyr etməyi sevirdi. Həvalər çox olanda Böyük Ağanın kürsüsünü çıxarıb həyat qapısının ağzına qoyurdular. İri gülmüş saatı isə həmişə döş cibində olurdu. Gəlib-keçənlər ona yaxınlaşıp, kimi əlindən öpür, kimi soruşurdu: "Böyük Ağa, saat neçədir?" Bu sualdan xoş gəlirdi. Cibini göstərirdi. Saatı soruşanları da götürüb baxar, sonra qaytarıb yerinə qoyarırdı.

1948-ci ildə Ağanı bu dünyada həmidən yaxşı anlayan bacısı Səkinə xanım vəfat etdi. İki il sonra - 1950-ci ilin 17 noyabrında isə bu dünyadan ayrılmış növbəsi Böyük Ağaya çatdı. Bütün Bakı əhli vıdalaşmaq üçün İçərişəhərə - onun evinin qarşısına toplandı. Gələnlərin arı-arası kəsilmirdi. Hökumət orqanları bunu görüb Ağanın dəfnini tələsdirdilər. Ağa Seyid Əli Şüvəllər qəbiristanlığında dəfn olundu.

Onun unudurulması istiqamətində işlər aparılmağa başlandı. Hətta Bakı şəhərinin rəhbəri Tofiq Alahverdiyev partiya yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın ləğv olunması barədə qərar da çıxartdı. Onun cəddinə inanılan isə qorxa-qorxa da olsa ora gəlirdilər. Apardıqları nəzəri xəlvətə daşın altına qoyurdular. Hətta partiya orqanlarında, digər yüksək strukturlarda işləyənlər də gizli-gizli Mir Mövsüm Ağanın məzarını ziyarət edirdilər.

Hakimyyət rəhbərlərinin göstərişi ilə ondan sonra qohumları bu ocağa ziyarətə gələnləri içəri buraxmağa icazə verildi. Qadağalara baxmayaraq, işi müşkülə düşsələr, arzuladı, diləkləri olanlar yene bura gəlir, qarıya əllərini çəkib Ağanın müqəddəs ruhunu köməyə çağırırdılar.

Sovet hakimiyyəti süquta uğrayandan sonra bir sıra müqəddəs yerlərimiz kimi, Mir Mövsüm Ağanın dəfn olunduğu məzarlıqda da abadlıq işləri aparıldı. Bu gün Mir Mövsüm Ağa ziyarətə gəlir və özəməli ilə göz önündədir.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

● Yaddaş

Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi - qəmə

İçərişəhərin bir-birinə bənzəməyənküçələri ilə addımladıqca sanki bir anlıq keçmişə - əsrlərin dərinliklərinə baş vurursan. Gördüyümüz bu daşlar, bu divarlar tarixin çox qanlı-qadali hadisələrinin şahidliki edib. İçərişəhərin hər addımı, hər döngəsi bizim üçün əziz olduğu qədar də doğmadır. Çünki bu yerlərdə babalarımızın ölməz ruhu hupub. İçərişəhərin hər daşında, hər qayasında bir tarix yatır, bir tarix müğülləyir. Əsrlərin sınaqlarından həmişə üzəg çıxan İçərişəhər tikildiyi gündən bəri nələrə şahidlik etməyib, nələr görməyib? Bizim üçün çox sevindiricidir ki, bu gün doğma İçərişəhər zamanlara meydan oxuya-oxuya tarixi yoluna davam etməkdədir.

Heç uzağa getməyək, ələ yüz bir il əvvəl doğma paytaxtımız olan Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsindən İçərişəhər sakinləri də çox böyük fədakarlıqlar göstərilib. Qoyunuda böyüdüyü şəhərinə azad görmək istəyənlər xilaskarları olan türk əsgərlərinə bacardıqları köməyi ediblər. İçərişəhər camaatı onları ehlərində saxlayaraq qonaqpərvərlik göstərmiş, mənəvi arxa dürməşlər. Türk əsgərlərinə kömək edən, onlara öz ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şixəli Hacıyev olmuşdur. Çox xeyirxah və vətənpərvər olan Şixəli Hacıyev 1880-ci ildə İçərişəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şixəli kişi Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalantəriya dükanları açmışdı. 1918-ci ilin mart soyqırımını günlərinə ermənilərin Bakıda törətdikləri soyqırımları canlı şahidi olan Hacı Şixəli neçə-neçə ailəyə itmiş, onları təhlükələrdən qorumuşdu.

Qafqaz İslam Ordusu və Azərbaycan Milli Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad etmək üçün şəhərə daxil olanda Hacı Şixəli onların əlindən gələnləri yardım göstərib, xeyirxahlığını isməgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə hörmətli yanaşıb. Var-dövlətini şəhərinin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda saxavətlə xərcləyib. Xeyli müddət onları yataqladı, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olmaları məhv etməyə, düşmənlər üzərində qələbə çalmağa ruhlandırıldı. Məhz belə xeyirxah və cəsəətli insanların sayəsində Bakımız, qədim İçərişəhərimiz istilaçı qüvvələrdən azad edilmişdir. Həm Bakı qoçularının, həm də Hacı Şixəli kimi layəətli insanların hesabına ermənilər İçərişəhərdə soyqırımı törədə bilməyiblər. Onun bir-birinə bənzəməyənküçələri sakinlərinin qanı tökülməyib.

Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə məhraban qarşılınması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatır. Təbiiyində olan əsgərlərinə belə rəğbətə yanaşılması onun da ürəyini açır.

1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşa ilə vidalaşma

● Danışan tarix

"Dil açan" daş salnamə

İçərişəhər dini-mədəni, tarixi abidələr məkanı, maddi-mənəvi sərvətimizdir

Bakının tarixini daş yaddaşında yaşadan İçərişəhər!

Xalq arasında "Qədim şəhər" kimi tanınan bu tarixi məkan qala divarları ilə əhatə olunub. 221 min kvadratmetr sahəyə malik olan qorxu ərazisində 1300-dən çox aile yaşayır. Əhalinin burada məskunlaşması Tunc dövrünə təsadüf edir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlərdə İçərişəhər ərazisində sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqaəmətlərini Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur.

Bu qədim şəhərdə yerləşən məşhur abidələr, Qız qalası və Şirvanşahlar Saray Kompleksi Azərbaycan memarlığının inciləri hesab edilir. Bunlardan başqa, hazırda orada onlarla tarixi abidələr - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, hotel, ticarət obyektləri, kafe və restoranlar fəallıq göstərir.

1977-ci ildə İçərişəhər Tarix-Memariq Qoruğu elan edilib. 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.



Şixəli Hacıyev



mərəsimi təşkil edib, onun şərəfinə təntənəli ziyafət verib. Azərbaycan hökumətinin sədri F.X.Xoyuzki, "Müsavat" Partiyasının lideri M.Ə.Rezulzadə çıxış edərək Nuru Paşaya və onun komandanlığı etdiyi qoşunlarında dözüşə saxlamışdı. Dözüşə həzriyə, igitliyə çağırın çox dəyərlilərdir. Buradan belə nəticə çıxarmaq olar ki, savaş zamanı nənki sərkərdənin, zabıtın, əsgərin, hətta, qılının, biçəğin qəmənin də dözüş vəzifəsi var. Təbii ki, bütün bunlar müharibələrin yazılması və yazılmaması qəraridir.

Sözsüz ki, 1918-ci ilin mart soyqırımını günlərinə erməni-bolşevik qüvvələrindən İçərişəhərə daxil ola bilməməsində türk əsgərləri ilə bərabər, bu qədim məkanın Hacı Şixəli kimi hörmətli, nüfuzlu sakinlərinin də əməyi çox olmuşdur. Xalq yolunda görülən işlər heç vaxt unudulmur. Hacı Şixəli kimi xeyirxah insanlar haqq dünyasına qovuşsalar da, qədrilərin xalqımız həmişə onları xatırlayacaq.

Nuru Paşanın Hacı Şixəliyə qəməsini bağışlamasında bir nəzərəcarpacaq rəmz də var. Yeni görkəmli sərkərdə İçərişəhər sakininə başqa bir şey də hədiyyə edə bilirdi. Amma general qəmə hədiyyə edib. Çünki qəmə dözüş vəzifəsidir. Yəqin böyük sərkərdə bununla demək istəyib ki, nə qədər ətrafınızda erməni kimi zalım, vəhşi düşməniniz var, silahınız hazır tutun, həmişə dözüşə hazır olun. Şəhər və kəndlərinizi yağlardan qoruyun. Təbii ki, bu naməhmud hazır olmalıdır.

İçərişəhərin səhifələri belə maraqlı, dəyərlilə və ibrətli hadisələrlə zəngindir. Sadəcə olaraq, onlar haqqında zaman-zaman yazıb xatırlatmaq lazımdır. Çünki xatırladıqca İçərişəhərə olan sevgimiz daha da artacaq.

Vahid MƏHƏRRƏMOV



Bizim eranın birinci yüzilliyində Bakı kiçik liman şəhəri kimi mövcud olub.

XI əsrin 40-cı illərində türk-oğuzlular Qafqaza yürüşlərini nəzərə alan Şirvanşahlar şəhərlərini qurumasını təmin etmək üçün müdafiə sisteminin təkmilləşdirilməsinə başlayıblar. Orta əsrlərdə olduğu kimi, müasir dövrdə də İçərişəhərin

üç əsas küçəsi var: Böyük Qala, Kiçik Qala (Saray yolu) və Aşef Zeynallı (Mınarəli və ya Karvan yolu).

Böyük Qala küçəsi başlanğıcını digər tərəfdən - Şamaxı darvazası (Qoşa qala qapıları) yerləşən Qala meydanından götürür. Orta əsrlərdə bu meydana müxtəlif il bayramları, gənliklər və yarmarkalar keçirilirdi.

Əsas hərəket və karvan yolu (hazırda Qülle, A.Zeynallı və V.Məmmədova küçələri) İpek yolu üzərində yerləşir və İçərişəhəri aşağı və yuxarı hissələrə böldürdü. İctimai binalar aşağı hissədə yerləşirdi. Kiçiklərdə həmişə insanlar qaynarıq, zəngin ticarət mühtilə hökmsürürdü. Sahilə yaxın yerləşməsinə görə bu hissədə baliqçılıq, qayıqçılar və gəmilər, yuxarı hissədə yerləşən Şirvanşahlar sarayının ətrafında isə zəngin şəhər sakinləri yaşayırdılar.

Kiçik Qala küçəsi Salyan qapısından başlayaraq, şimal-qərb istiqamətində qala divarları boyunca uzanıb və Şamaxı darvazasına doğru aparır. Aşef Zeynallı küçəsi Multani və Buxara karvansaralarının yanından başlayıb, Böyük və Kiçik karvansaraların qabağından keçir. Bu məhəllədə əvvəllər çoxsaylı ticarət obyektləri yerləşirdi. Qız qalası, Məktəb məscidi, Aşur məscidi, Cümə məscidi, Şeyx İbrahim məscidi, Müqəddəs Varfolomey kilsəsi, Bazar meydanı və bir çox tarixi-memariq abidələrinə də burada rast gəlinir. Bu üç böyük küçədən başqa, İçərişəhərdə çoxsaylı kiçik, dar döngə və dalaclar da yerləşir.

Məhəmməd NƏRİMANOĞLU, Ağəli MƏMMƏDOV (foto), "Azərbaycan"

Böyük Ağa

Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmənizə. Ağa Seyid Əli ailənin ikinci oğlu idi. Taleyinin fərqli olacağını valideynləri o, hələ körpə ikən anladılar. Ağa Seyid Əli xəstəydi. Hər bir söz dedikdə. Kimi uşağın xəstəliyinin anadangəlmə olduğunu, kimi isə doğuş zamanı əbəbcinin ehtiyatsızlığı ucbatından iflicə mütbələ olduğunu söylədi. Valideynləri hiss edərdilər ki, Ağa Seyid Əli bu mərəzdən qurtulmayacaq, ömrünün sonunadək pak ruhunu xəstə, zəif cismində daşıyacaq. Atası ona baxdıqca: "İlahi, qədr-qismət, təqdir Sənindir. Hökmünə şükür-lər olsun!" deyib dua edirdi. Seyid Xədicə də həyat yoldaşı kimi Yaradandan təqdirindən gileyilmirdi. Onun övladı başqa uşaqlar kimi oynayıb, qaçmır, azad-asudə danışmışdı. Amma ana, nədənsə, bu körpənin halına acıya, ona şikəst kimi baxa bilmirdi. Ona hər dəfə nəzər saldıqca qəlbini izahedilməz fərah bürüyürdü. Balaca Ağa Seyid Əlinin siması ələ nurlu idi ki...

Bu ocaqda islam dininin qaydaları uca tutulurdu. Evin böyük oğlu Seyid Hüseyn ağa Məkkəyə, Mədinəyə getmiş, dini və dünyəvi elmlər sahəsində mükəmməl təhsil almışdı. O, geri döndükdən sonra Mir Mövsümzadələrin evi şəhərdə dini yığıncaqlar yerinə çevrildi. Dini elmlərə yanaşı, fizikani, riyaziyyatı, astronomiyanı gözəl bilən Seyid Hüseyn ağa Bakıda bir çoxlarının, ehləcə də milyonçu Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və başqalarının sərbətlərindən döymədiyi möhtərəm bir insan kimi tanındı. Mir Əbutalib ağa dünyadan köçdükdən sonra ailənin başçısı da o sayıldı.

Məsumun duası

1918-ci ildə Bakıda ermənilər yenidən qırğınlar törətməyə başladılar. Onların qəddarlığını yaxşı bilən azərbaycanlı sahibkarlar Mir Mövsümzadələri ermənilərin basqınlarından qorumaq qərarına gəldilər. Seyid Hüseyn ağaya müraciət etdilər. Onu Bakını ailəliklə müvəqqəti tərk etməyə, gəmi ilə İrana getməyə, ara sakitləşənədək orada qalmağa razı saldılar.

...İçərişəhərdəki evlərinə vurulan qfıl bir də 1920-ci ilin əvvəllərində açıldı. Mir Mövsümzadələrin İranda Ən-

zəli şəhərindən Bakıya döndülər. ...Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirəndə artıq nə Mir Əbutalib ağa sağ idi, nə də Xədicə xanım. O günü görmək Seyid Hüseyn ağaya da nəşib olmadı. Geri döndüklərindən bir neçə ay sonra o da bu dünyadan köçdü. Vəsiyyətinə əməl etdilər. Cənəzəsini Kərbəlayə aparıb, orada torpağa tapşırıdılar (Seyid Hüseyn ağanın valideynlərini də Kərbəlayə vəfat etdirdilər). Mir Mövsümzadələrin övladları güman edirlər.

Sovet hökumətinin qərarıyla məscidlər uçuruldu, seydilər, axundlar, mollalar sıxışdırıldı, insanların öz dini inancından üz çevirməyə məcbur etdirlər. Həmin çətin illərdə Ağa Seyid Əlinin ziyarətə gələnlərin sayı azalmadı. Onu kimsi Ətağa, kimsi Mir Mövsüm Ağa deyər çağırırdı. Ocağına üz tutanlardan ondan xeyir-dua istəyir, problemlərini çözülməyinə, diləkərinin yerinə yetəcəyinə inanırdılar. Hətta Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun da ona hörmət bəsləməsi, ehtiramla yanaşması barədə o vaxtlar dillərdə dolğan hekayətlərin bəziləri bugüncə uduqlumayıb. Mir Mövsüm Ağanın həyatı, gün-güzəranı hər zaman Mir Cəfər Bağırovun diqqətində idi. Ona olan sevgini də, bəslənən inamı da götürdü. Özünə toxunmasalar da, qapısına gələnlərin ayayını buradan kəsməyə çalışırdılar. Amma buna nail ola bilmədilər.

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Bakıda da əli silah tutan hər kəs cəbhəyə yola salınırdı. Gədənlər əvvəlcə Böyük Ağanı ziyarət edirdi, cəddinə müraciət edib nəzir deyir, sağ-salamat geri dönmələri üçün onun ocağında Allahı da edirdilər. Bəzisi əynindən köynəyini çıxarıb bu evdə qoyur: "Nəzir edirəm, salamat qayıdım, bu köynəyi öz əlimlə gəlib buradan götürüm" deyirdi.

Sovet hökumətinə o zamanlar təkcə dözüşçülər lazım deyildi. Kəndlər, şəhərlər gündən-günə boşalırdı. Ona görə də bir nəfər bir neçə adamın yerinə işləməliydi. İnsanları zorla bu qədr əlləşməyə, əziyyətlərə qatlaşmağa məcbur etmək mümkün deyildi. Bunun üçün sözlər, təmteraqıl vədlər də kifayət deyildi. Doğmaları olub-olovun içərisinə yola salınanların inamını yaşatmaq lazımdı. Allahın varlığını, böyüklüyünü xatırladılardan birinə - Böyük

Ağaya sevgi bu yerdə vacib idi. Ona görə də qapısına gələnlərə toxunurdular. Böyük Ağa isə yene də əvvəlki kimi insan əlləriylə qurulan bütün eybəcərliklərdən, siyasi oyunlardan uzaq olan öz təmiz dünyasında olub-bitanələrə əhəmiyyət vermədən Allahdan insanlara şəfa, Yer üzünə salamatlıq diləyirdi.

Müharibə illərində o, Azərbaycanda Sovet hökumətinə həm də maddi cəhətdən dəstək verirdi. Hətta Böyük Ağanın kürsüsünü çıxarıb həyat qapısının ağzına qoyurdular. İri gülmüş saatı isə həmişə döş cibində olurdu. Gəlib-keçənlər ona yaxınlaşıp, kimi əlindən öpür, kimi soruşurdu: "Böyük Ağa, saat neçədir?" Bu sualdan xoş gəlirdi. Cibini göstərirdi. Saatı soruşanları da götürüb baxar, sonra qaytarıb yerinə qoyarırdı.

1948-ci ildə Ağanı bu dünyada həmidən yaxşı anlayan bacısı Səkinə xanım vəfat etdi. İki il sonra - 1950-ci ilin 17 noyabrında isə bu dünyadan ayrılmış növbəsi Böyük Ağaya çatdı. Bütün Bakı əhli vıdalaşmaq üçün İçərişəhərə - onun evinin qarşısına toplandı. Gələnlərin arı-arası kəsilmirdi. Hökumət orqanları bunu görüb Ağanın dəfnini tələsdirdilər. Ağa Seyid Əli Şüvəllər qəbiristanlığında dəfn olundu.

Onun unudurulması istiqamətində işlər aparılmağa başlandı. Hətta Bakı şəhərinin rəhbəri Tofiq Alahverdiyev partiya yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın ləğv olunması barədə qərar da çıxartdı. Onun cəddinə inanılan isə qorxa-qorxa da olsa ora gəlirdilər. Apardıqları nəzəri xəlvətə daşın altına qoyurdular. Hətta partiya orqanlarında, digər yüksək strukturlarda işləyənlər də gizli-gizli Mir Mövsüm Ağanın məzarını ziyarət edirdilər.

Hakimyyət rəhbərlərinin göstərişi ilə ondan sonra qohumları bu ocağa ziyarətə gələnləri içəri buraxmağa icazə verildi. Qadağalara baxmayaraq, işi müşkülə düşsələr, arzuladı, diləkləri olanlar yene bura gəlir, qarıya əllərini çəkib Ağanın müqəddəs ruhunu köməyə çağırırdılar.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

REGIONLAR



Qış qayğıları

Hərtərəfli hazırlıq görülür



Gədəbəy rayonu dağlıq ərazidə yerləşdiyi üçün qış ayları burada daha soyuq, yağıntılı və şaxtılı keçir. Odur ki, əhalinin kommunikasiya xidməti ilə təmin edilməsi, avtomobillərin hərəkətinin təhlükəsiz və intensiv təşkili, idarə, müəssisə və təşkilatlarda iş ahənginin normal saxlanılması üçün aidiyyəti qurumlar qışa geniş hazırlıq görür.



Əsas məsələlərdən biri yollara göstərilən xidmətlə bağlıdır. Hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etmək üçün 32 nömrəli yol istismar idarəsi kifayət qədər qum, texniki düz tədarük etmiş, avtoqreyderləri, buldozərləri və digər texnikanı saz vəziyyətdə götürmüşdür. Hazırda idarənin kollektivi rayon ərazisindəki avtomobil yollarında suötürücüləri təmizləyir və asfalt örtüklərindəki çalaları təmir edir.

Əhalini, idarə və təşkilatları elektrik enerjisi ilə fasiləsiz təchiz etmək üçün Gədəbəy elektrik şəbəkəsi tərəfindən hava xətləri istismar normalarına uyğunlaşdırılmış, transformatorlar təmir edilmiş, bir çoxu yeniləri ilə əvəzlənmişdir.

Qar çox yağanda ağacların budaqları ağırlığa tab gətirir, naqillərin üzərinə düşür, açılmalar olurdu ki, bu da əhali tərəfindən narazılıqla qarşılırdı. Ötən mövsümdə belə hallar Samanlıq, Qoşabulaq, Pərizamanlı, Moruxlu, Nərimankənd, Şınax, Arabacı, Göyəlli, Hacılar, Qaravəllilər,

Düz Rəsullu, Şahdağ, Novosaratovka, Slavyanka kəndlərində daha çox müşahidə olunmuşdur. Belə halların qarşısını almaq üçün naqillərə yaxın ağaclar budandır.

Gədəbəy şəhəri daxil olmaqla 68 yaşayış məntəqəsi təbii qazla təchiz edilmişdir. Rayon qaz-istismar sahəsinin əməkdaşları yoxlamalar aparıb qaz xətlərindəki sızmaları aradan qaldırmış, 445 saygacı yenisi ilə əvəz etmişlər. Bunlardan əlavə, Gədəbəy şəhərindəki Zərifə Əliyeva, Səməd Vurğun küçələrində, habelə Slavyanka, Zəhmətkeç, Ayrıqad, Novosaratovka və Düzyurd kəndlərində istismara yararsız boru xətləri yenilənmişdir. Hazırda rayonun daha iki yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi istiqamətində işlər aparılır.

Əhalinin qış mövsümündə işləməsi üçün təchizatı da diqqət mərkəzindədir. Qışa hazırlıqla əlaqədar bütün su anbarları təmizləyərək avtomatik idarəetmə sistemine qoşulmuşdur. Gədəbəy Su-Kanal İdarəsi yanara biləcək



problemlərin aradan qaldırılması məqsədilə avtomobilləri işlək vəziyyətə gətirmiş, 955 nömrəli "qaynar xətt" fəaliyyətə başlamışdır.

Rayon telekommunikasiya qovşağında, poçt filiallarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında da qış mövsümünə hazırlıqla çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu iş indi də davam etdirilir. Mərkəzləşdirilmiş

istilik sistemi ilə qızdırılan məktəblərdən 15-nin təbii qazla, 9-nun maye yanacaq, yeni tikilmiş modul tipli 4 məktəbin elektrik enerjisi ilə qızdırılması nəzərdə tutulmuşdur.

Kəndlərdə fəaliyyət göstərən tibb müəssisələrinin hamısının soba və oduna olan tələbatı ödənilmişdir.

Mövsümə uyğun olaraq həyata keçirilən tədbirlərdən



biri də vətəndaşların təsərrüfatlarındakı mal-qaranın qışlaması ilə bağlıdır. Mütəxəssislər monitorinqlər apararaq bu qənaətə gəlmişlər ki, fərdi təsərrüfatlarda kifayət qədər ot tədarük edilmişdir. Rayona gətirilən yemlərin satışı üçün normal şərait yaradılıb.

Sabir ƏLİYEV,
"Azərbaycan"

"Günəşli" aqroparkındakı işlər diqqət mərkəzindədir

Ölkə rəhbərinin qarşıya qoyduğu əsas vəzifələrdən biri ictimaiyyətə xidmət, xaricə valyuta axımının qarşısını almaq, respublika əhalisini ölkədə istehsal olunmuş ekoloji cəhətdən daha təmiz, keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdən ibarətdir. Aqroparklar da bu məqsədlə yaradılır. Onlar yeni iş yerlərinin açılmasında, məşğulluq probleminin həll olunmasında da mühüm rol oynayır.

Belə aqroparklardan biri Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli" aqroparkıdır. 2017-ci ildə yaradılan aqroparkda 50 nəfər işləyir. Az müddət keçməsinə baxmayaraq, burada çox iş görülmüş, ineklərin sayı artırılmış, əlavə tövlələr, yemxalana anbarları və köməkçi binalar inşa olunmuşdur. Hazırda təsərrüfatda ineklərin saxlanması üçün hər biri 300 başlıq 3, buzovlar üçün hər biri 300 başlıq 2 tövlə, eyni vaxtda 40 baş inəyi sağmağa imkan verən blok, şirəli yem üçün quyular, yonca və belim talvarları, qüvvəli yem anbarı, yeraltı su anbarı, yem su çəni və digər qurğular vardır. Aqropark hər cür avadanlıqlar və mexanizmlərlə də təmin olunmuşdur. Yeni doğulan buzovların saxlanması, yedizdirilməsi, süni mayalama işlərinin aparılması aqroparkın mütəxəssislərinin, zootexnik və baytar həkiminin diqqət mərkəzindədir.

Aqropark fəaliyyətə başlayarkən burada 230 baş cins inək var idi. İndi onların sayı 1000 başa çatdırılmışdır. Hazırda təsərrüfatda hər ay 300 ton süd, 24 ton keyfiyyətli ət istehsal olunur. İstehsalı azaltmaq, heyvanları qarşadan gələn payız və qış mövsümündən sağlam və gümrək çıxarmaq üçün kompleksdə ciddi hazırlıq işləri görülür. Əlavə olaraq şirəli yem, silos və senaj saxlamaq üçün inşa edilən 2 anbarda tikinti işləri başa çatmaq üzrədir. Etibarlı yem bazası yaratmaq məqsədilə cari ildə aqropark üzrə 240 hektar sa-



hədə buğda, 800 hektarda arpa yetişdirilib anbarlara yığılmışdır. Həmin məhsullar bura daqı deyirindəki üyüdülməyə digər komponentlərlə qarışdırılıb qüvvəli yem kimi ineklərə verilir. Bunlarla bərabər, kompleksin 100 hektar

yonca və 160 hektar qarğıdalı sahəsi də var. Oradan biçilən kütlə quyulara basdırılaraq soyuq aylarda silos və senaj kimi istifadə ediləcək.

Seyran CAVADOV,
"Azərbaycan"



Üzüm bağları genişləndirilir

Ölkə rəhbərinin təşəbbüsü və tapşırığı ilə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı, qəbul olunmuş dövlət proqramları Ağstafa rayonunda da uğurla icra olunur. Belə sahələrdən biri üzümçülükdür.

Köhnə bağlar bərpa edilməklə yanaşı, məqsədyönlü tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 476 hektara çatdırılmışdır ki, bunun da 410 hektarı bar verəndir. Plantasiyalara göstərilən aqrotexniki qulluq sayəsində keçən il rayon üzrə məhsuldarlıq 28 min 280 sentner olub. Bu il də bağlarda bol məhsul yetişdirilmişdir. Artıq keyli vaxtdır ki, sahələrdə üzüm yığılır. İlk nəticə deməyə əsas verir ki, ötən il nisbətən bu il məhsuldarlıq daha yüksəkdir.

Hazırda rayonda daha 5 hektar üzüm bağı salınır. Yeni salınan bağlarda məhsuldar "Moldova", "Təbriz" sortları, Fransa sortu "Prima",



"Viktoriya" süfrə sortu ekilir. Bu il də bağlarda bol məhsul yetişdirilmişdir. Artıq keyli vaxtdır ki, sahələrdə üzüm yığılır. İlk nəticə deməyə əsas verir ki, ötən il nisbətən bu il məhsuldarlıq daha yüksəkdir.

Poylu kəndinin sakini Vüqar Kərimov da bağların sahəsini genişləndirərək 5 hektara çatdırıb. Fermer deyir ki, üzüm yetişərkən onu yağış və dolunur vurmaması üçün sellofan örtüklərdən istifadə edir. Bu, həm məhsuldarlığa, həm də məhsulun maya dəyərinə müsbət təsir göstərir. Keçən il 3 hektar bağdan 60 ton məhsul götürən Vüqar Kərimov ümumilikdə 25 min

manat qazanc götürmüşdür. Kənddə 10 nəfər işlə təmin etmişdir.

Dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan razılıq edən fermer onu da vurğuladı ki, aldığı güzəştli kreditlər, gübrələrin 70 faiz güzəştə verilməsi, eləcə də hər hektar üçün subsidiyaların ödənilməsi fermerləri bu gəlirli sahəni daha da inkişaf etdirməyə həvəsləndirir. Ölkə rəhbərinin yanvarın 1-dən qaydalara dəyişikliklər etməsi ilə bağlı verdiyi sərəncam da bu sahənin inkişafına təkan verəcək. Belə ki, gələn ilin yanvar ayından etibarən 1 ildən 4 ilədək olan bağlar üçün hər hektara 600 manat subsidiya verilməsi hər bir fermeri ürəkdən sevindirir.

Ümumiyyətlə, Ağstafa rayonunda üzüm bağları olan kəndlərin sayı ildən-ilə artır. Hazırda Həsənsu kəndində 131 hektar, Vurğun qəsəbəsində 122 hektar, Piri kəndində 86 hektar üzüm bağı var.

S.ƏLİYEV,
"Azərbaycan"


Yurdumuzun hər qarışı gözəldir...



Yaşıl meşə, güllü çəmənlər, dağ çayı... Bunlar Azərbaycan təbiətinin gözəlliklərinin hələ hamısı deyil. Yurdumuzun dəni də, gölləri də, dağları da, bulaqları da var. Hər biri xüsusilə yay aylarında - istirahət mövsümündə, işləyənlərin məzuniyyət, məktəblilərin tətil vaxtında yada düşür.



Təbiət bizləri dincimizi almaq, yayın istisindən, bürküsündən qorunmaq üçün ele geniş imkanlar verir ki, istirahət etməyə istədiyiniz məkani seçə bilərsiniz. Üstəgəl, ölkəmizdə turizmin perspektivləri, dövlətin bu sahəyə ildən-ilə artan diqqəti və görülən işlərin bəhrəsi insanların istirahətinin daha rahat, maraqlı və səmərəli keçməsinə şərait yaradır.



Bax belə bir mənzərəyə kim valeh olmaz, belə bir məkanda kim istirahət etmək istəməz? Bu sualın cavabı Azərbaycana - paytaxtla yanaşı, bölgələrə də gələn xarici turistlərin sayının getdikcə artmasıdır.

Özümüz də yurdumuzun səfəli yerlərini unutmayaq. Hansı tərəfə üz tutsaq, peşman olmarıq. Məsələn, bura gözəl bölgələrimizdən biri - Lerikdir. Dağları, meşələri ilə qürurlana, öyünə biləcək Lerik...

"Azərbaycan"
Foto Ferman BƏGİROVUNDUR



Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi tender elan edir

LOT 1. "Sərgi avadanlıq və qurğularının dizayn, montaj və demontaj işlərinin satın alınması"

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilər.

İştirak haqqı: 2000 AZN

VÖEN: 9900038911
H/h: AZ78AZPO91015461200420100072
Bankın adı: "Azərpoçt" MMC PF1
Bankın VÖEN-i: 9900037711
Bankın kodu: 691011
M/h: AZ76NABZ01350100000000094944
SWIFT: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş hesabatların surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqviyyətləri;
- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **04.11.2019-cu il saat 17:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **13.11.2019-cu il saat 17:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **14.11.2019-cu il saat 15:00-da** açılacaqdır. İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti mətbəə mallarının satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat

Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti
VÖEN: 1003853391
H/h: AZ41CTRE0000000000002947601
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender təklifinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəqviyyətləri;
- iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **05.11.2019-cu il saat 16:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **14.11.2019-cu il saat 15:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **15.11.2019-cu il saat 16:00-da** açılacaqdır. İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən 24 sentyabr 2019-cu il tarixdə elan edilmiş kotirovka sorğusu metodu ilə agentliyin inzibati binasında yanğın əleyhinə mühafizə sisteminin normal fəaliyyətini təmin etmək üçün periodik (il ərzində 12 dəfə) texniki xidmətin keçirilməsi ilə əlaqədar satınalma müsabiqəsinin qalibi "CONFIREX" MMC olmuşdur.

Tender komissiyası

B İ L D İ R İ Ş

"AZƏRİŞİQ" ASC tərəfindən 17 sentyabr 2019-cu il tarixdə "Külək elektrik stansiyalarında çalışan işçilərin təhlükəsizliyinin qorunması məqsədilə tələb olunan müxtəlif xilasetmə dəstləri"nin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən "Qlobal-Elektro" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilatla ƏDV daxil 29 795,00 AZN (iyirmi doqquz min yeddi yüz doxsan beş) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"AZƏRİŞİQ" ASC tərəfindən 17 sentyabr 2019-cu il tarixdə "Külək elektrik stansiyalarında quraşdırılmış külək enerjili elektrik qurğularının daimi işlək vəziyyətdə saxlanması məqsədilə xüsusi tədris kursu dəsti"nin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən "Qlobal-Elektro" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilatla ƏDV daxil 29 087,00 (iyirmi doqquz min səksən yeddi) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Konstantin Zatulınla bağlı Rusiya XİN-ə nota göndərib

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən oktyabrın 11-də təşkil edilən məlum tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulının iştirakı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərib.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, notada separatçılıq açıq şəkildə dəstəkləyən Konstantin Zatulının qeyd edilən tədbirdə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası

arasında yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibət bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qismində səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

Bundan əlavə, notada Konstantin Zatulının mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ

münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətinə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymət verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya XİN-dən lazımı tədbirlərin görülməsi rica edilib.

"Cənub qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT 1 - 2019-2021-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlərin satın alınmasına dair açıq tender

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət satınalmalarının vahid portalı vasitəsilə elektron şəkildə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid portalı vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (əlaqələndirici şəxs: Kamran Niftəliyev, telefon: 012-521-30-91, daxili 27715) ünvanından ala bilərlər.

İştirak haqqı

LOT 1 - 100 manat

Hesab: AZ20IBAZ3802001944115706120

VÖEN: 1701605251

Bank: Azərbaycan Beynəlxalq Bankı - Premyer Müştəri Xidməti

Kodu: 805250

VÖEN: 9900001881

M/h: AZ03NABZ0135010000000002944

S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri təqdim etməlidirlər:

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təkliflərini 27 noyabr 2019-cu il saat 17:00-dək, digər sənədləri isə 20 noyabr 2019-cu il saat 17:00-dək dövlət satınalmalarının vahid portalı vasitəsilə elektron şəkildə təqdim etməlidirlər.

İddiaçıların təkliflərinə 29 noyabr 2019-cu il saat 16:00-da baxılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və kətibliyinin rəhbərliyi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin komissiya sədri, Respublika Ağaşaqqallar Şurasının sədri Fəhət Heydərov akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvləri Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Ombudsman Elmira Süleymanova Əməkdar elm xadimi, şərqşünas alim, pedaqoq və ictimai xadim, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərbaycan" nəşriyyatının kollektivi iş yoldaşları Samirə Dəmirovaya anası

FİRƏNGİZ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərişiq" ASC-nin rəhbərliyi və kollektivi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov ailəsi ilə birlikdə şərqşünas alim, Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi görkəmli şərqşünas alim, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Sumqayıt Apelyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədova qardaşı

VİDADİ NURMƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Aviasiya Akademiyasının rəhbərliyi və kollektivi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

AMEA-nın müxbir üzvü, professor Əlişir Musayev akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Əməkdar elm xadimi, akademik

VASİM MƏMMƏDƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Mehdi, Möhtərəm, Fəza və Müstəqim İsmayılova, İlham və Vüqar İbrahimovlar, Vəli və Rəfiq Hüseynovlar ailələri ilə birlikdə Əhmədovlar ailəsinə əzizləri

OSMAN MƏHƏMMƏD OĞLUNUN

İmişli rayonunda vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan Apelyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədova qardaşı

VİDADİ NURMƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Məhəmməd pənahov, 529-cu məhəllə, IV mərtəbə
e-mail:
 secretary@azerbaijan-news.az
 az.reklam@mail.ru
 azerbaijan-news@mail.ru
 www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
 Baş redaktor müavini - 538-86-86, 434-63-30,
 538-97-96,
 Məsul katib - 539-43-23,
 Məsul katib müavini - 539-44-91,
 Parlament və siyasət şöbəsi - 539-72-39,
 539-84-41, 539-21-00,
 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
 Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
 Fotoilustrasiya şöbəsi - 538-84-73,
 Kompüter markazi - 538-20-87,
 Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter markazında yığıb səhifələndirilmişdir "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8959
Sifariş 3448
Qiyməti 40 qəpik